



<b>AKTIN NÖVÜ</b>	<b>Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı</b>
<b>QƏBUL EDİLDİYİ TARİX</b>	<b>07.07.2017</b>
<b>QEYDİYYAT NÖMRƏSİ</b>	<b>18</b>
<b>ADI</b>	<b>“Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə</b>
<b>RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ</b>	
<b>QÜVVƏYƏ MİNMƏ TARİXİ</b>	<b>21.07.2017</b>
<b>AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQI TƏSNİFATI ÜZRƏ İNDEKS KODU</b>	<b>090.060.000</b>
<b>HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ</b>	<b>23201707070018</b>
<b>HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX</b>	<b>20.07.2017</b>



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI
Qəbul edildiyi tarix	07.07.2017
Qeydiyyat nömrəsi	18
Adı	“Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	21.07.2017
Azərbaycan Respublikasının vahid hüquqi təsnifatı üzrə indeks kodu	090.060.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi	23201707070018
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix	20.07.2017

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası

**QƏRARA ALIR:**

1. “Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarət Baş icraçı direktora (İbrahim Alışov) həvalə edilsin.

**Direktorlar Şurasının sədri**

**Rüfət Aslanlı**

**“Təsdiq edilmişdir”**

Azərbaycan Respublikasının  
Maliyyə Bazarlarına Nəzarət Palatası  
Qərar 18  
7 iyul 2017-ci il  
**Direktorlar Şurasının sədri**

**Rüfət Aslanlı**

**Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası**

**1. Ümumi müddəalar**

Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.4-cü maddəsinə əsasən hazırlanmış və xarici bankın yerli nümayəndəliyinin (bundan sonra - nümayəndəlik) idarə edilməsi qaydası və

cari fəaliyyəti haqqında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra – Palata) təqdim etdiyi hesabatın forması, məzmunu və təqdim edilməsi qaydasını müəyyən edir.

## 2. Hesabatın tərtib olunması və təqdim edilməsi

2.1. Nümayəndəlik idarə edilməsi qaydasını və cari fəaliyyətini əks etdirən illik hesabat (Əlavə 1) tərtib edir və hesabat dövründən sonrakı ilin iyun ayının 1-dən gec olmayaraq təqdim edir.

2.2. Hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla olan dövr sayılır. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan nümayəndəlik üçün birinci hesabat dövrü onların qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla, oktyabr ayının 1-dən sonra yeni yaradılmış nümayəndəlik üçün isə birinci hesabat dövrü onların qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla olan dövr sayılır.

2.3. Hesabat nümayəndəliyin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş kağız daşıyıcıda və ya elektron imza ilə təsdiq edilmiş elektron sənəd formasında Palataya təqdim edilir.

### “Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na Əlavə 1

\_\_\_\_\_ bankın yerli nümayəndəliyinin idarə edilməsi qaydası və cari fəaliyyəti barədə  
(təsisçi bankın adı)

#### Hesabat

Mən, \_\_\_\_\_  
(soyadı, adı, atasının adı) \_\_\_\_\_  
(təsisçi bankın adı)

bankın

\_\_\_\_\_ nümayəndəliyinin rəhbəri \_\_\_\_\_ il üçün nümayəndəliyin  
fəaliyyəti barədə aşağıdakı məlumatları əks etdirən hesabatı təqdim edirəm.

1. Nümayəndəlik haqqında məlumat:

1.1. nümayəndəliyin adı \_\_\_\_\_;

1.2. poçt ünvanı \_\_\_\_\_;

1.3. elektron poçt ünvanı \_\_\_\_\_;

1.4. əlaqə telefonu \_\_\_\_\_;

1.5. təşkilatı struktur \_\_\_\_\_;

1.6. nümayəndəliyin Azərbaycan Respublikasında hesab açdığı bankın (bankların)  
adı \_\_\_\_\_

2. Nümayəndəliyi təsis etmiş bank haqqında məlumat:

2.1. bankın adı \_\_\_\_\_;

2.2. poçt ünvanı \_\_\_\_\_;

2.3. elektron poçt ünvanı \_\_\_\_\_;

2.4. əlaqə telefonu \_\_\_\_\_;

2.5. internet saytı \_\_\_\_\_;

2.6. müşahidə (direktorlar) şurasının sədri (soyadı, adı, atasının adı)  
\_\_\_\_\_;

2.7. idarə heyətinin sədri (baş icraçı) (soyadı, adı, atasının adı)  
\_\_\_\_\_;

2.8. təsisçi bankın fəaliyyətini tənzimləyən və nəzarət edən orqanın adı  
\_\_\_\_\_;

2.9. təsisçi bank holding şirkətinə daxildirsə, həmin şirkət barədə bu Qaydanın 2.1 –

2.8-ci bəndlərdə olan məlumat

\_\_\_\_\_ ;  
2.10. hesabat ilinin sonuna təsisçi bankın törəmə bankları, xarici ölkələrdəki filial və nümayəndəlikləri barədə məlumat (adları və ünvanları)

\_\_\_\_\_ ;  
2.11. təsisçi bankda və onun filiallarında müxbir hesabları ("Nostro") olan yerli banklar

\_\_\_\_\_ ;  
2.12. təsisçi bankın və onun filiallarının müxbir hesabları ("Loro") olan yerli banklar

\_\_\_\_\_ ;  
2.13. yerli bankların təsisçi bankla və ya onun filialları ilə müxbir münasibətlərinə xitam verildikdə bunun səbəbləri

\_\_\_\_\_ ;  
2.14. hesabat ili ərzində təsisçi bankdan və onun filiallarından banklararası kredit və ya depozit almış, habelə onlara kredit və ya depozit vermiş yerli banklar

\_\_\_\_\_ ;  
2.15. təsisçi banka qarşı yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə tətbiq edilən nəzarət tədbirləri barədə məlumat və ya heç bir nəzarət tədbiri tətbiq olunmadığı halda bu barədə qeyd

\_\_\_\_\_ .  
3. Nümayəndəliyin idarə edilməsi və fəaliyyəti haqqında məlumat: [II](#)

3.1. nümayəndəlik tərəfindən hesabat dövründə həyata keçirdiyi fəaliyyət barədə məlumat

\_\_\_\_\_ ;  
3.2. nümayəndəliyin fəaliyyəti üzərində təsisçi bankın nəzarətin həyata keçirilməsi formaları və dövriliyi (monitorinqin həyata keçirilməsi, hesabatlıq sistemi, audit)

\_\_\_\_\_ ;  
3.3. nümayəndəliyin işçilərinin sayı və əgər rəhbərliyin tərkibində dəyişikliklər varsa, bunun səbəbləri

\_\_\_\_\_ .  
4. Nümayəndəliyin yerli və xarici banklarda olan bank hesabları üzrə pul axını barədə məlumat (mln. manatla):

4.1. İl ərzində hesab üzrə mədaxil olmuş vəsait:

(mln. manat)

4.1.1. əmək haqqı üçün \_\_\_\_\_ ;

4.1.2. əsas vəsaitlərin alınması və saxlanması üçün \_\_\_\_\_ ;

4.1.3. digər məqsədlər üçün (açıqlanmalı) \_\_\_\_\_ .

4.2. İl ərzində hesab üzrə məxaric olunmuş vəsaitlər:

4.2.1. əmək haqqı üçün \_\_\_\_\_ ;

4.2.2. əsas vəsaitlərin alınması və saxlanması üçün \_\_\_\_\_ ;

4.2.3. digər məqsədlər üçün (açıqlanmalı) \_\_\_\_\_ ;

4.3. nümayəndəliyin kassasında olan orta aylıq nağd pul qalığının məbləği

\_\_\_\_\_ ;

4.4. nümayəndəliyin bank hesablarında olan orta aylıq qalığının məbləği

---

5. Hesabata aşağıdakı sənədlər əlavə olunur: <sup>[2]</sup>

5.1. təsisçi bankın kənar auditor yoxlamasından keçmiş illik maliyyə hesabatı və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş auditor rəyinin surətləri;

5.2. təsisçi bank tərəfindən nümayəndəlikdə aparılan yoxlamanın nəticələrini əks etdirən sənədlər.

6. Nümayəndəliyinin və təsisçi bankın idarə edilməsi və cari fəaliyyəti barədə digər əhəmiyyətli məlumat <sup>[3]</sup>

**Nümayəndəliyin rəhbəri**

\_\_\_\_\_

(imza)

\_\_\_\_\_

(soyadı, adı, atasının adı)

\_\_\_\_\_

(tarix)

---

<sup>[1]</sup> Xarici valyutada pul axınları manatın xarici valyutaya nisbətində hesabatın tərtib edilməsi gününə olan rəsmi məzənnə ilə manat ekvivalentində göstərilir.

<sup>[2]</sup> Təsisçi bankın maliyyə hesabatının və auditor rəyinin istifadəçilərə təqdim edilməsi vaxtı xarici bankın yerləşdiyi ölkənin qanunvericiliyinə görə bu hesabatın təqdim edilməsi vaxtı ilə uyğun deyilsə, habelə nümayəndəlikdə hesabatın təsisçi bank tərəfindən təqdim edilməsi vaxtı yoxlama aparılmamışdırsa, bu sənədlər hazır olduqca təqdim olunmalıdır.

<sup>[3]</sup> Nümayəndəliyinin öz mülahizəsinə əsasən doldurulur.